

[?Qaraba, yeni Suriya olacaqm](#)

rbistann mdaxil edcyi, yaxud srailin hycan siqnal sasnda hrkt edcyi surtd Qaraba toqqumalar yeni formaya dck. Bel olduqda D-in bu mntqd zhuru v bunun ardncs islami mqavimt qvvlrinin .mntqy daxil olmas mmkndr

AranNews- Qarabada ba vern son toqqumalar n cahanmul terroru qruplardan xbr verir, n Suriyada olduu kimi dnya gclrinin hr birinin z xeyrin olaraq regionda geopolitikan dyimk mqsdindn. N d Ermnistann v Azrbaycan dnyann hazrk durumunda ran, Rusiya, Trkiy v s. kimi lkrlri Qaraba mharibsin qatmaq v Suriyada yaranm vziyyt kimi bir durum yaratmaq fikrind deyillr. Lakin diqqtdn qarmaq olmaz ki, bu toqqumalarda Azrbaycana hrbi dstk vern srail, hal-hazrda Trkiyinin Suriya mnaqilrind D-i dstklmsi kimi bir rol ifa edir. Ona gr d .srail trfindn dnlmmi ox kiik bir hrkt Qarabada vziyytin mrkkblmsin gtrrib xara bilr

Bzilri Qarabada son toqqumalar Ankarann Moskvann ngllmk istmsi, bzilri d srailin ran n problem yaratmaa chd etmsi kimi dyrlndirir. Bu izah bir qdr alabatan deyil. nki Qaraba .konflikti bir srdn ox tarixi kk malik, etnik, dini, bzn d siyasi sbblri olan bir mnaqidir vvld qeyd etdiklimizi sbb yox, yuxarda ad sadalanan lkrlin mnaqinin hazrk prosesinin .davam etmsind bir hdlri kimi qbul etmk lazmdr

Bu gn Qarabada ahidi olduumuz hadislr, lham liyevin Krm hadislrind Putinin yeriini yerimk istmsi deyil. Hadisnin sas sbbi mhz Azrbaycan xalqn neftin qiymtinin dmsi il yaranm ar iqtisadi duruma tabe etmk, sa Qnbrin hakim tfkkrl trfdarlarn milli maraqlar qorumaq bhanlri v 8 rayonu Ermnistann ialndan azad etmk ar il hakimiyetl hmfikir etmy mcbur etmk n bir hrkt idi. Hr iki trfin hrbi qvvlri d mkmmml bir mhariby girmkdn kinmkl czi d olsa stnlk ld etmkliki lk arasnda ba tutacaq glck slh mzakirlrini z dvltrlin trf ymy chd .edcklr

Bu iki lk arasnda qardurmann siyasi v hrbi aspektlri vardr. Siyasi aspektd Ermnistann znn gcl diplomatik aparatna v xarici siyastind ilm proqramlarna gr hadisnin digr trfi il mqayisd daha stn mvqed dayanr. Amma hrbi aspektd Azrbaycan, Xzr dnizinin neft ehtiyatlarından ld etdiyi kalan glir gr Ermnistandan yuxarda dayanr. Bel ki, mkmmml bir mharib balayaca surtd bu mharib Ermnistann diplomatik aparatnn Azrbaycann hrbi qvvlri .qarsnda toqqumas olacaq

Yuxarda deyilnlr sasn, diqqt etmk lazmdr ki, rbistann mdaxil edcyi, yaxud srailin hycan siqnal sasnda hrkt edcyi surtd Qaraba toqqumalar yeni formaya dck. Bel olduqda D-in bu .mntqd zhuru v bunun ardncs islami mqavimt qvvlrinin mntqy daxil olmas mmkndr Frziyy gerklidiyi surtd siyasi yollarla bu hadisnin qarsn almaa gc ata biln qvv yalnzs randr. nki ran bir trfdn z imal srhdrlind hr cr qardurman znn thlksizliyi n thdid sayr, digr trfdn d .qardurma trflri olan hr iki lk arasnda diqqtikn nfuza malikdir